

**"Azərbaycana bal idxalının qarşısını almaq niyyətindəyik".** Bunu Azərbaycan Arıcıları Assosiasiyanın sədri Bədrədin Həsrətov bildirib. Onun sözlərinə görə, bununla bağlı artıq ölkə rəhbərliyinə də məktub ünvanlanıb: "Dünya təcrübəsində belə bir tendensiya var. Daxili istehsal bazarını qorumaq üçün idxala məhdudiyyət qoyulur. Türkiye və İsrail kimi ölkələr belə bir addım atıldıdan sonra onlarda yerli istehsalda geniş inkişaf müşahidə olundu. Hətta qardaş ölkədə o qədər inkişaf qeydə alındı ki, onlar artıq dünya ikincisidirlər. Əgər biz də bunu edə bilsək, Azərbaycanda arıcılıq sürətlə inkişaf edəcək".

Ona görə də, belə halların qarşısını almaq məqsədile bazar da rəqabet mühitinin formalasdırılması vacib şərtlərdəndir. Əsas məsələ yerli istehsalçıların bazarda rəqabet apara bilməyidir. Eyni zamanda, hökumət istehsalın qiymət rəqabəti ni təmin etmək məqsədile rüsum siyasetini yenidən gözdən keçirə bilər. Balın idxali zamanı tətbiq edilən rüsum 15 faiz dərəcəsindədir. Bu da maksimum rüsum seviyyəsidir. Ona görə də, her hansı rüsum aletindən istifadə imkanımız məhduddur. Belə olan təqdirdə, nəzarət mexanizmləri gücləndirilməlidir. Aşağı keyfiyyətli bal məhsullarının idxalının qarşısı alınır. Bu üsul yerli istehsal üçün daha əlverişli şərait yaradıla bilər".

**Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli** bildirdi ki, rəsmi rəqəmlərə görə, son illər ərzində ölkədə bal istehsalı

Hər bir arı ailəsinə 10 manat subsidiya verilir. Əsas problemlərdən biri odur ki, bal istehsalında xammal baha başa gəlir. Bu da arıcılıqda istifadə olunan avadanlıq, dərmanların, damazlıq arının qiymətinin baha olması ilə bağlıdır. Bütün bunlar kənardan getirildiyinə görə, balın maya dəyərinə təsir edir. Hal-hazırda, Azərbaycanda en ucuz balın qiyməti 20-30 manat arasında dəyişir və bu qiymət istehlakçılar üçün əlçatan deyil. Ona görə də, düşünürəm ki, maya dəyərinin ucuzlaşdırılması ilə bağlı tədbirlər həyata keçirilməlidir. Məsələn, Azərbaycanda yerli xammal yaradıla bilər. Türkiyədən getirilən avadanlıq və dərmanlar, eyni zamanda damazlıq arıları Azərbaycanda formalasdırmaq lazımdır. Diger tərəfdən, assosiasiyanın sədri fikri ile mən də razıyam. Ölkəmizə külli miqdarda bal idxalı var. Buna görə

## İdxal məhdudlaşdırılsısa, barmağımız bal tutacaq?

Ekspertlər deyirlər ki, daxili bazarda rəqabet mühiti yaradılmalı, balın maya dəyərinin ucuzlaşdırılması ilə bağlı tədbirlər həyata keçirilməlidir



Sədr qeyd edib ki, bu teklif assosiasiyanın tərəfindən irəli sürürlüb. Bəs görəsən, Azərbaycanda illik bal istehsalı nə qədərdir? İstehsal tələbi ödəyirmi? Balın idxalına qadağa tətbiq olunarsa, daxili bazarda qiymət artımı olacaqmı?

**İqtisadçı ekspert Rəşad Həsənov** deyir ki, bazarda rəqabet mühiti formalasdırılmalıdır: "Yerli istehsalın müdafiə olunması baxımından, bir sira hallarda dövlətlər idxal olunan məhsulların müyyəyen formada məhdudlaşdırılması istiqamətində addımlar atır. Həmçinin bəzi hallarda qiymət rəqabətliliyini artırmaq məqsədile məhsulların rüsumlarının artırılması kimi alətlərdən də istifadə edilir. Ona görə də, bu, başa düşünləndir. Amma hər hansı bir məhsul növü üzrə idxalin tamamilə dayandırılması və yaxud qadağan edilməsi bazar şərtləri daxilində yolverilməzdir. Çünkü eks halda, daxili bazarda qiymətlər kəskin artacaq. Bu isə dolayı yolla istehlakin və alıcılıq qabiliyyətinin aşağı düşməsinə gətirib çıxara bilər. Azalan istehlak fonunda istehsal da geriləməyə başlayır. Bütün bunlar dövrü proseslərdir.

5000 tona yaxınlaşır: "Ümumdünya göstəricilərinə görə, hər bir istehlakçı il ərzində 1 kq-dan artıq bal yeməlidir. Əgər xaricdən ölkəyə balın getirilməsi məhdudlaşdırılsarsa, bu, yerli istehsalı stimullaşdırıra bilər. Arıcılarla söhbət edəndə görürük ki, beziləri hətta iki ildir öz məhsulunu sata bilmir. Hətta ele olur ki, onların məhsulu illərlə satılmır. Ölkədə istehsal olunan bal, daxili bazarı təmin edə bilər. Amma onun satış kanallarını təşkil etmək lazımdır. Düşünürəm ki, bu istiqamətdə marketing işi gücləndirilməlidir. Bu gün hamı temiz bal almaq istəyir. Amma temiz balın standartlarını çox az adam bilir. Arıcılıq məşğul olan regionlar ixitisaslaşdırılmalıdır".

Ekspert bildirdi ki, arıcılıq subsidiyalasma programına cəlb olunub və arıcılar artıq təşkilatlanma prosesini başa çatdırırlar: "Bu məqsədlə Arıcılar Assosiasiysi və hər bir rayon üzrə arıcılar birləşdirilib. Bu təşkilatlanma ilk növbədə arıcılığın strateji hədəflərini müyyən edir. Arıcılar artıq özlərini sərbəst olaraq inkişaf etdirə bilirlər. Əlavə olaraq dövlət dəstəyi bu prosesi stimullaşdırır.

də, daxili bazarda yerli bal idxal məhsullarına uduzur. Ölkəmizə bal, əsasən İrandan getirilir. Bildiğiniz kimi, İranda böyük həcmde bal istehsalı var və maya dəyəri bəzən ucuz başa gəlir. İkinci en çok bal idxal olunan ölkə Gürcüstandır. Diger problem isə bazarlarda saxta balın satışı ilə bağlıdır. İnsanlar məlumatsız olduğundan, şirədən hazırlanan saxta bal alır. Belə saxta bal böyük satış şəbəkələrində və digər mağazalarda satılmaqdadır. Düşünürəm ki, bal idxalının məhdudlaşdırılması həyata keçirilə bilər. Amma yerli bal balın qiymətləri insanlar üçün əlçatan olmalıdır. Hər il kənd təsərrüfatı nazirliyinin dəstəyi ilə bir ay davam edən bal yarmarkası təşkil olunur. Bu, arıcılığın imicinin yüksəldilməsinə və insanların bala əlçatanlığını yaxşılaşdırmasına hesablanan bir addımdır. Bu cür satış şəbəkələrinin formalasdırılması vacib məsələdir. Bal elə məhsulsur ki, dağlarda, meşədə, insanların yaşamadığı yerde istehsal olunur. Hər bir arıcıının bazara bal gətirmək imkanı olmur. Bu mənada belə satış kanallarının yaradılması vacibdir. Ciddi problemlərdən biri də markalanma və standartların müyyəyen olunması ilə bağlıdır. Arıcılarımız bu məsələdə xeyli geridədir. Azərbaycanda qablaşdırılmış yerli bal məhsulu demək olar ki, çox azdır. Amma Gürcüstan, İran, Rusiya ciddi rəqibdir. Bu ölkələrdə arıcılıq məhsullarının böyük bir hissəsi qablaşdırılıb markalanaraq satılır. Düşünürəm ki, Arıcılıq Assosiasiysi bu istiqamətdə işlər görməlidir. Bal məhsulunun standartları müyyəyen edilməlidir və markalanma işi həyata keçirilməlidir. Çünkü bazarda satılan balın hərada istehsal olunduğu dair heç bir məlumat yoxdur".

**Şəbnəm Mehdiyadə**